

*Auditorlar Palatası Şurasının 2010-cu il
« 26 » avqust tarixli «211/3» sayılı
qərarı ilə təsdiq edilmişdir.*

Auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətlərinin, onların apardıqları auditlərin keyfiyyətinin audit standartlarına və mövcud qanunvericilik aktlarına uyğunluğunun yoxlanılmasına dair hesabat formasının tərtib edilməsi barədə

Q A Y D A

Bu qaydanın məqsədi «Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə Əsasnamə»yə uyğun olaraq auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətlərinin, onların apardıqları auditlərin keyfiyyətinin audit standartlarına və mövcud qanunvericilik aktlarına uyğunluğunun yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi və bu barədə hesabat formasının tərtib olunması qaydalarını müəyyən etməkdir. Yoxlamanın nəticələri üzrə hesabatın forması aşağıdakı qaydada tərtib edilməlidir:

KEYFİYYƏT NƏZARƏT KOMİTƏSİNƏ

H E S A B A T

“ _____ ” _____ 201__-cu il

(yoxlama aparılan auditor

təşkilatının və ya sərbəst

auditorun ünvanı

I. Giriş

Biz, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən 201__cu il
“ _____ ” _____ tarixli _____ sayılı əmrə əsasən, həmin Palatanın Keyfiyyətə
nəzarət Komitəsinin müfəttişləri

(soyadı, adı və atasının adı)

(yoxlanılan auditor təşkilatının adı və ya sərbəst auditorun soyadı, adı və atasının adı)

201__cu “____” _____ tarixdən 201__cu “____” _____ tarixədək olan dövr üzrə fəaliyyətini və onun apardığı auditlərin keyfiyyətinin audit standartlarına uyğunluğunu yoxladıq.

Yoxlama 201__cu “____” _____ tarixdə başladı və 201__cu “____” _____ tarixdə qurtardı.

Yoxlama ilə əhatə olunan dövr ərzində

(yoxlanılan auditor təşkilatının adı və ya sərbəst auditorun soyadı, adı və atasının adı)

fəaliyyətinə aşağıdakı şəxslər cavabdeh olmuşlar:

1. Direktor (və ya sərbəst auditor) _____
(soyadı, adı və atasının adı)

201__cu “____” _____ tarixdən 201__cu “____” _____ tarixədək işləmişdir.

2. Baş mühasib _____
(soyadı, adı və atasının adı)

201__cu “____” _____ tarixdən 201__cu “____” _____ tarixədək işləmişdir.

II. Əvvəlki yoxlamanın nəticəsi

Bu bölmədə əvvəlki yoxlamanın əhatə etdiyi dövr, yoxlamayı aparmış müfəttişlərin soyadı, adı və atasının adı, eləcə də yoxlama nəticəsində aşkar olunan nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılıb-qaldırılmaması əks etdirilməlidir.

III. Auditor təşkilatı (və ya sərbəst auditor) haqqında ümumi məlumat

Bu bölmədə “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə” Əsasnaməyə (bundan sonra “Əsasnamə” adlandırılacaq) əlavə edilən “A” anketində əks olunan məlumatlar şərh edilməlidir.

IV. Auditor təşkilatının (və ya sərbəst auditorun) maliyyə-təsərrüfat fəaliyyəti barədə məlumat

Bu bölmədə Əsasnaməyə əlavə edilən “B” anketində əks olunan məlumatlar şərh edilməlidir.

V. Audit öhdəliklərinin müəyyən edilməsi

Bu bölmədə auditor təşkilatı (və ya sərbəst auditor) tərəfindən müqavilə öhdəliyi üzrə yerinə yetirilmiş ayrı-ayrılıqda hər bir auditor işinə dair sorğu vərəqəsi barədə Əsasnaməyə əlavə edilən “C” anketində nəzərdə tutulan məsələlər öz əksini tapmalıdır.

VI. Auditor təşkilatı (və ya sərbəst auditor) tərəfindən yerinə yetirilmiş auditor işinin göstəriciləri

Bu bölmədə auditor təşkilatı (və ya sərbəst auditor) tərəfindən müqavilə öhdəliyi üzrə yerinə yetirilmiş ayrı-ayrılıqda hər bir auditor işinin Əsasnaməyə əlavə edilən “Ç” və “D” anketlərinə əsasən qiymətləndirmə göstəriciləri barədə məlumatlar şərh edilir.

VII. Audit standartlarının və digər normativ- hüquqi sənədlərin tətbiq edilməsinin düzgünlüyü

Bu bölmədə auditor təşkilatının (və ya sərbəst auditorun) “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnaməyə, audit standartlarına, qüvvədə olan qanunvericilik aktlarına, Əsasnamənin müvafiq maddələrinə, eləcə də Auditorlar Palatası rəhbərliyinin əmr və sərəncamlarına riayət edilib-edilməməsi haqqında məlumatlar şərh edilməlidir.

VIII. Auditin keyfiyyətinə daxili nəzarət

Bu bölmədə auditor təşkilatının rəhbərliyi və sərbəst auditor tərəfindən auditin planlaşdırılmasının, audit qayda və prosedurlarının tətbiqinin qüvvədə olan qanunvericiliyinin və audit standartlarının tələblərinə uyğunluğunun və onlara riayət olunmasının təmin edilməsi vəziyyəti barədə məlumatlar öz əksini tapmalıdır.

IX. Yoxlamanın nəticəsi üzrə təkliflər

Bu bölmədə ayrı-ayrılıqda hər bir müqavilə öhdəliyi üzrə audit işinin qiymətləndirilməsinə, auditor təşkilatının (və ya sərbəst auditorun) yoxlanılması nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına, habelə onun daha səmərəli işləməsinə dair konkret təkliflər öz əksini tapmalıdır.

X. Hesabata əlavələr

Bu bölmədə hesabata əlavə edilən sənədlərin siyahısı göstərməlidir.

XI. Hesabatın imzalanması

Bu bölmədə keyfiyyətə nəzarət komitəsinin müfəttişləri və yoxlanılan sərbəst auditorun və ya auditor təşkilatının rəhbəri, baş mühasibinin imzaları əks olunur.